

Studieren und Forschen in Deutschland

Information Centre Baku
c./o. Azerbaijan State Oil and Industry University,
Azadlig Prosp. 34, AZ-1010 Baku

Kommissarischer Leiter:
Hikmat Kamalli

Contact:

Tel. (+994 12) 493 28 31
info@daad.az
www.daad.az

Infoblatt zur Betreuungszusage

Um sich für ein Promotionsstipendium, ein Forschungsstipendium oder ein Forschungsaufenthalt zu bewerben, benötigen Sie unter anderem die schriftliche Betreuungszusage eines betreuungsberechtigten Hochschullehrers einer deutschen Hochschule (siehe Bewerbungscheckliste)

Aber:

EINE KURZE EMAIL ALS BETREUUNGSZUSAGE IST NICHT AUSREICHEND!

Die Betreuungszusage sollte ausführlicher sein und der wissenschaftliche Betreuer aus Deutschland sollte ausdrücklich:

1. auf die Relevanz des Forschungsvorhabens des Bewerbers eingehen.
2. bestätigen, dass ihm das Forschungsvorhabens des Bewerbers bekannt ist und er diesem zustimmt.
3. bestätigen, dass ihm der Zeitplan des Bewerbers bekannt ist und er diesem zustimmt.
4. bestätigen, dass das Gastinstitut sich bereit erklärt, für den Bewerber einen Arbeitsplatz zur Verfügung zu stellen.

Sie müssen also Ihrem Betreuer in Deutschland vorab Ihr Forschungsvorhaben und Ihren Zeitplan zuschicken! Beide Dokumente müssen Sie natürlich auch Ihrer Stipendienbewerbung beifügen (siehe Bewerbungscheckliste)!

Bitte kontaktieren Sie uns, wenn Sie weitere Fragen haben (info@daad.az).
Zudem empfehlen wir jedem Bewerber ausdrücklich, vor Abgabe der Bewerbung von unserer kostenlosen Beratung Gebrauch zu machen.

Wir freuen uns auf Ihre Bewerbung,

mit freundlichen Grüßen,

Hikmat Kamalli
Kommissarischer Leiter des DAAD Informationszentrums Baku

Studieren und Forschen in Deutschland

Information Centre Baku
c./o. Azerbaijan State Oil and Industry University,
Azadlig Prosp. 34, AZ-1010 Baku

Kommissarischer Leiter:
Hikmat Kamalli

Contact:

Tel. (+994 12) 493 28 31
info@daad.az
www.daad.az

ELMİ RƏHBƏRİN RAZILIQ MƏKTUBU (BETREUUNGSZUSAGE) HAQQINDA MƏLUMAT

Almaniyada müdafiə etmək, tədqiqat aparmaq və ya tədqiqat məqsədilə qısamüddət qalmaq üçün təqaüd almaq istəyirsinizsə, Sizə DAAD-yə ərizə verərkən başqa sənədlərlə yanaşı alman ali məktəbindən - elmi rəhbərdən razılıq məktubu (Betreuungsusage) lazımdır. (sənədlər siyahısına bax)

Diqqət: RAZILIQ MƏKTUBU QISA EMAIL ŞƏKLİNDƏ QƏBUL EDİLMİR!

Razılıq məktubu geniş tərtib olunmalıdır və bu zaman Almaniyada olan elmi rəhbər:

1. məktubda ərizəçinin tədqiqat mövzusunun əhəmiyyətini açıqlamalardır.
2. təsdiq etməlidir ki, ərizəçinin tədqiqat işinin tezisi ona məlumdur və o bu tezisə razıdır.
3. təsdiq etməlidir ki, ərizəçinin tədqiqat vaxt planı ilə tanışdır və onunla razıdır.
4. təsdiq etməlidir ki, ərizəçini qəbul edən ali məktəb onu iş şəraiti (işləmək üçün yer) ilə təmin edəcəkdir.

Bunun üçün siz öz tədqiqat işi tezisinizi və vaxt planınızı əvvəlcədən Almaniyadakı elmi rəhbərinizə göndərməlisiniz. Hər iki sənəd həmçinin tədqiqat almaq üçün DAAD-yə təqdim edəcəyiniz sənədlər siyahısına daxildir. (Sənədlər siyahısına bax)

Əgər əlavə suallarınız olarsa bizimlə əlaqə saxlaya bilərsiniz. (info@daad.az). Biz hər bir ərizəçiyə təkidlə məsləhət görürük ki, sənədlərini təqdim etməzdən əvvəl bizim pulsuz məsləhət saatlarımızdan faydalansınlar.

Sizin ərizələrinizi gözləyirik.

Hörmətlə

Hikmat Kamalli
DAAD Bakı Məlumat Mərkəzinin direktoru v.m.i.e.

DAAD

Deutscher Akademischer Austauschdienst
Alman Akademik Mübadilə Xidməti